

AKİF MARİFLİ

(Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası)

FÖVQƏLADƏ HALLAR ANLAYIŞININ TƏFSİLTLİ İZAHİ VƏ TƏSNİFATINA DAİR BEYNƏLXALQ VƏ MİLLİ YANAŞMALAR

Açar sözlər: fövqəladə hallar, terror, təsnifat, texnogen, mexanizm

Fövqəladə hallar anlayışının hüquqi təsbiti və eləcə də beynəlxalq hüquqi izahları önmə daşımadaqdır. Bunun başlıca səbəbi ondan ibarətdir ki, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin əsas səbəblərindən biri də hüquqi-normativ bazanın unifikasiya edilməsidir. Beynəlxalq hüquqi istihalaların və izahların unifikasiya edilməsi fövqəladə hadisələrin qarşısının alınması, eləcə də fəsadlarının aradan qaldırılmasına ümumi adekvat reaksiyani formalasdıracaqdır. Bu dünya ictimai qarşısında dayanan həllini gözləyən mühüm məsələlər kateqoriyasına addır. Fövqəladə hallar anlayışının hüquqi təsbiti onlara qarşı görülən tədbirlərin prosedur qaydalarını və mexanizmini müəyyən edir. Prosedur qaydalar fövqəladə halların baş verməsi zamanı ictimai hazırlığı və onun səviyyəsini formalasdır, qurumların və cəmiyyət institutlarının məsələlərlə bağlı olaraq fəaliyyətini tənzim edir. Ona görə də fövqəladə halların qarşısının alınmasında nəzəriyyə və təcrübənin tədqiq edilərək bir araya gətirilməsi vacibdir. Burada təbii ki, söhbət eyni zamanda fövqəladə halların baş verməsindən sonra onların fəsadlarının aradan qaldırılmasının modelləşdirilməsindən də gedir. Təssüs ki, hələ milli elmi təcrübəmizdə fövqəladə hallarla bağlı olaraq elmi-akademik modelləşdirilmənin əsası qoyulmamışdır. Mövcud modelləşdirilmə tək təbii və antropogen mənşəli fövqəladə halların qarşısının alınması ilə deyil, həm də onların təsnifatlaşdırılması ilə bağlı olacaqdır. Bu istiqamətdə fəaliyyətin pozitiv bir şəkil alması üçün fövqəladə hallar anlayışı öz izahını tapmalıdır. Habelə burada bizim elmi marağımız odur ki, biz fövqəladə hallar məsələsi ilə terrorizmin qarşılıqlı təsir və təmas nöqtələrini tapaqla. Modelləşdirilmə sinergetik yanaşmadan istifadə edilməsinə zəruri edir. Fövqəladə halların qarşısının alınması və fəsadlarının aradan qaldırılması həmçinin ciddi koordinasiya mexanizmlərinin təsis edilməsini

tələb edir. Koordinasiya fəaliyyətin effektivliyini artıracaq, insanların həyatlarının və sağlamlıqlarının, iqtisadiyyatın, habelə ictimai infrastrukturun qorunmasına səbəb olacaqdır.

Fövqəladə hallar anlayışının izahı ilə bağlı elmi açıqlama

Anlayışın izahı onu doğuran komponentlərin tam və dolğunluğu ilə ifadə edilməsini tələb edir. Həmçinin elmi araşdırımlar zamanı anlayışın əsas mahiyyətindən çıxış edərək tədqiqi tələb edilən məsələlərin mahiyyətinə nüfuz etməyi imkan verir. Fövqəladə hallar anlayışının izahı isə yalnız müəyyən sahədə çalışan mütəxəssislər üçün deyil, hüquqsūnaslar və eləcə də onun ictimai təzahürlerinin araşdırılması ilə məşğül olmuş olan şəxsler üçün lazımdır. Elmi araşdırmanın tam olaraq məqsədinə çatması anlayışın müxtəlif aspektlərinin düzgün bir şəkildə müəyyən edilməsi ilə bağlıdır. Bura həmçinin anlayışın təsnifatını da daxil etmək olar. İstər ictimai, istərsə də digər elm sahələrində çalışanlar fövqəladə hallar anlayışının elmi təsnifatlarını işləyib hazırlamışlar.

Fövqəladə hal – qəza, fəlakət, təhlükəli təbiət hadisəsi nəticəsində müəyyən ərazidə yaranan, insan sağlamlığına və ya ətraf mühitə zərər veren, əhəmiyyətli dərəcədə maddi itki'lərə və insan tələfatına səbəb olan və insanların həyat fəaliyyətini pozan vəziyyəstdir [8]. Buradan göründüyü kimi təqdim edilən izah ümumi əhatəedici xarakter daşıyır. Müvafiq ədəbiyyatlarda həmin təsbitin müəyyən fərqli izah formalarına rast gəlmək mümkündür. Lakin izahlarda bir sıra fərqlərə baxmayaq səhəbat eyni mahiyyətdən gedir. Fövqəladə hal ümumiyyətlə cəmiyyətin həyatının normal axarını pozan bir reallıqdır. Bu zaman fərdlərin ayrılıqla, cəmiyyətin isə bütövülükdə psixoloji durumunda dəyişikliklər əməl gelir. Bu dəyişikliklər ictimai həyatın müxtəlif sferalarına birbaşa təsir edirlər.

Siyasi elm nöqtəyi-nəzərindən fəvqələdə halların hansı aspektlərinin öyrənilməsi zaruridır? Biz bilirik ki, istənilən fəvqələdə hal mənşyindən asılı olmayaraq dövlətin ictimai həyatına təsir edir. Dövlətin inkişafı marağında olmayan qüvvələr və ya digər dövlətlər, hərbi qurum və bloklar, birləşmələr, təşkilatlar həmin müəyyən hal və hadisədən istifadə edə bilirlər. İlk önce ictimai panikanın yaranması üçün onun işıqlandırılmasında problemlərə səbəb olurlar. Daha sonra ölkə daxilində hakimiyyət orqanlarına qarşı etimadsızlıq formalasdırmaq istəyirlər. Bunun üçün fəvqələdə halların məqyası və təhlükəsinizi lazımdan artıq göstərməyə çalışırlar. Ona görə fəvqələdə hallar bir təzahür kimi siyasi elmin axtarış obyekti və predmetlərinə də təsir edir və siyasi elmin metodları cəhətdən öyrənilməsi mühüm olan məsələlər kateqoriyasına aiddir.

Fəvqələdə hal ilk önce humanitar problem doğurur. Humanitar problemin düzgün bir şəkildə həllini tapa bilməməsi isə birbaşa ictimai xaos və fasadlara gətirib çıxarır. Həmcinin milli təhlükəsizlik və dövlətçilik üçün siyasi baxımdan təhlükə yaratdıqından fəvqələdə halların elmi-praktik cəhətdən vaxtında düzgün analiz edilərək həyata keçirilməsi problemin aradan qaldırılmasına kömək edir. Bütün bunlar onu deməyə əsas verir ki, fəvqələdə hal icmali metodologiya ilə öyrənilməlidir. Onun sərf təbii tərəflərinin öyrənilməsi təbiət elmləri ilə məşğul olan mütəxəssislərin sahəsidir. İctimai təzahürlerin öyrənilməsi isə ictimai elmlər sahəsində çalışanların vəzifəsidir. İctimai elmlər üzrə çalışan mütəxəssislərin fəaliyyətinin nəticəsi olaraq cəmiyyət fəvqələdə hallara qarşı siyasi, psixoloji və manəvi nöqtəyi nəzərdən hazır ola bilər.

Yer səthində və atmosfer qatlarında çoxlu sayıda fiziki, fiziki-kimyəvi, biokimyəvi, geodinamik, hidrodinamik və digər proseslər baş verir. Bu proseslər nəticəsində planetin görkəmi daima dəyişir. İnsan həmin prosesləri ya dayandırmaq, ya da həmin proseslərin gedişini dəyişdirmək iqtidarındə deyildir. O, yalnız həmin proseslərin inkişafını proqnozlaşdırma və bəzi hallarda onların dinamikasına təsir edə bilər. Bunun üçün isə həmin proseslərin yarama səbəblərini düzgün müəyyən edə bilməlidir. Bütün üçün önemli olan məsələ isə fəvqələdə halların yaranması və eləcə də bu anlayışın doğru və əhatədici bir şəkildə açıqlanmasıdır. Burada bir məsələyə təmas edilməsini məqsədə uyğun

hesab edirik. Texnika və texnologiyamın inkişafı, informasiya və kommunikasiya sistemlərinin təkmilləşməsi ayrı-ayrı hallarda insanın fəvqələdə halların bir qismində müdaxiləsini artırır. Bu artma həm pozitiv, həm də neqativ ola bilir. Neqativ tərəfi ondan ibarətdir ki, insanın fəvqələdə halların yaranmasına təsir edən antropogen rolü artır. Yəni insan özü getdikcə fasadları kifayət qədər geniş və əhatəli olan fəvqələdə hallar formalasdırır. Pozitiv tərəf ondan ibarətdir ki, insanın bu halların fasadlarının aradan qaldırılması istiqamətində bilişləri genişlənir, bacarıqları artır, imkanları çoxalır. Bir sözələ, hər şey istənilən fəaliyyətin ümumi xəttindən və məqsədlərindən asılı olur. Belə ki, insan amili öz sözünü demək yenidən paradiqmalar formalasdırır. Bunların isə elmi araşdırılmasının dövri olaraq həyata keçirilməsi bir zərurətə çevrilir.

Fəvqələdə hallarının təsnifati ilə bağlı ümumi prinsiplər

Məsələlərin mahiyyətini bir qədər açıqlaşaraq onu söyləmək gərkdir ki, fəvqələdə hal – insan tələfatına, insanların sağlamlığına və ətraf mühitə ziyan vurmaş, əsaslı maddi itkiyə səbəb olmuş və həyat fəaliyyətinə pozmuş qəza, bədbəxt hadisə, təhlükəli təbii hadisə, təbii fəlakət və ya başqa fəlakət nəticəsində müəyyən ərazidə yaranan vəziyyətdir. Bütün bu hallar dünyadan müxtəlif yerlərində baş verir. Onların qəfil baş verməsi ümumiyyətlə dünya dövlətlərinin və beynəlxalq təşkilatları vadə edir ki, fəvqələdə hallarla bağlı olaraq ümumdünya səviyyəsində reaksiya vərə biləcək sistemlərin əsası qoyulsun [3,133]. İstehsalatın güclənməsi və iqtisadiyyatın inkişafı, həyat və fəaliyyət sferalarının transmilliləşməsi qeyd edilən beynəlxalq sistemlərin zərurətin ortaya qoyur. Ayrılıqla və taklıkdə bir dövlətin nizamlayıcı biləcəyi fəvqələdə hallar siyasetinin reallaşdırılması çatınlaşır. Qloballaşma tək ictimai həyata deyil, eyni zamanda təbiətə, hadisə və proseslərə təsir edir. Onların gücünü, əhatəsini artırır və genişləndirir. Belə olan halda beynəlxalq fəaliyyətin qaydalarının və formalarının unifikasiyası, imkan və vasitələrin isə diversifikasiyası beynəlxalq sistemlənən işlək bir mexanizm ola biləcəyindən xəbər verir. Təbii ki, bunun üçün hələ görülecek işlər olduqca çoxdur.

Burada fəvqələdə halların tərkib hissəsi olan müəyyən məsələlərə də aydınlıq gətirmək lazımdır. Fəvqələdə halların təsiri və eləcə də

ictimai təhlükəsizliklə birbaşa əlaqəsinin olması bir sıra dövlətlərin konstitusiyalarında öz əksini tapmışdır [9,340]. Bundan başqa bir sıra dövlətlərin hüquqi-normativ aktlarında fəvqələdə rejim də təsbitini tapmışdır. Fəvqələdə rejimlərin həyata keçirilməsi zamanı fəvqələdə halların qarşısının alınması və ya fasadlarının aradan qaldırılması məqsədi ilə normal zaman kəsiyində mövcud olan bir sıra hüquqi müəssisələrin fəaliyyəti dayandırılır [2,26]. Bunun da başlıca səbəbi vətəndaşların fiziki mövcudluqlarının qorunması, ictimai və iqtisadi institutların işləkliyinin təmin edilməsidir.

Fəvqələdə halların yaranması riski də müvafiq ədəbiyyatlarda qeyd edilmişdir. Fəvqələdə halların yaranması riski onların yaranması ehtimalı və tezliyidir. Fəvqələdə halın mənbəyi müəyyən bir ərazidə baş vermiş qəza və ya infeksion xəstəliyin yaranması, habelə yayılmışdır [4,15].

Texnogen qəza — texnogen obyektdə böyük həcmli qəzalardır ki, nəticədə çoxlu sayıda insan tələfatına və hətta ekoloji dəyişikliklərə səbəb ola bilər. Qəza dedikdə, müəyyən şərtlər daxilində insanın həyat fəaliyyətinə zərər vura bilən hadisə və proseslər nəzərdə tutulur. Texnogen xarakterli fəvqələdə hadisələri iki istehsalat qəzaları, sənaye müəssisələrindən təşvişləri, enerji sistemlərində, mühəndis və texnogen şəbəkələrinə qəzaları, hidrotexniki qurğularda, kommunal təsərrüfat obyektlərindən qəzaları misal göstərmək olar.

Fəvqələdə hadisələrin qiymətləndirilməsi na eyni cür yanaşmaq və onlara qarşı adekvat tədbirlər görmək üçün fəvqələdə hadisələr tiplərinə, növlərinə, miqyasına, nəticələrinə ağırlığına və s. əlamətlərinə görə təsnif edilir. Lakin fəvqələdə hadisələr ilk avval münaqışlı və münaqışsız fəvqələdə hallar kimi növlərə ayrıılır. Münaqışlı fəvqələdə hadisələr hərbi toqquşmalar, ekstremist siyasi mübarizə, sosial partlayışlar, milli və dini münaqışlər, terrorizm, cinayətkarlıq və s. aiddir. Münaqışsız fəvqələdə halların isə daha çox təbii, texnogen, ekoloji və sosial-siyasi və hərbi siyasi xarakterli növləri nəzərə çarpar. Təsir dairəsinə görə və nəticələrinə ağırlığı üzrə fəvqələdə hadisələr lokal (qismi), obyekt səciyyəli, yerli, regional, milli və ya global xarakterli ola bilər. Burada məsələlərə aydınlıq gətirilməsi üçün müxtəlif dövlətlər tərəfindən istifadə edilən təsnifatlardan və onların hüquqi ifadəsindən misallar vermək

olar. Ümumi izaha görə lokal (qismi) fəvqələdə hadisələr iş yerindən, iş sahəsindən, mənzildən kənarə yayılmışdır.

Fəvqələdə halların təsnifati

1. Nəqliyyat qəzaları. Bu, nəqliyyat vasitələrinin zədələnməsi, insan qurbanları və maddi ziyanla nəticələnən texnogen mənşəli ekstremal halların və ya təsadüfi kənarələrin nəticəsindədir.

2. Yangın və partlayışlar. Yangın və partlayışlar müasir dünyada irimiqyaslı maddi ziyan, insan ölümü, ətraf mühitə ziyan və s. ilə nəticələnən en geniş yayılmış fəvqələdə haldır. Özünün kimyəvi təbiətinə görə bu, qeyri-nəzarətsiz yanmanın müxtəlif növləridir.

3. Güclü təsira malik zəhərlə maddələrin tullanması (və ya tullanma təhlükəsi olan qəzalar). Bu, sənayedə və nəqliyyatda böyük miqdarda olan və dağıdılması zamanı (obyektlərdə qəza vaxtı) atmosferdə asan yayılan və insanların kütləvi zəhərlənməsinə götürüb çıxaran zəhərlə kimyəvi maddələrdir [1].

4. Radioaktiv maddələrin tullanması (və ya tullanma təhlükəsi olan) ilə nəticələnən qəzalar. Radiasiyanın təsiri canlı orqanizmlərin məhvini götürüb çıxarı. Radiasiya yoluxması zamanı şüa xəstəliyi inkişaf edərək orqanizmin genetikasını pozur. Şüalanma radioaktiv maddələrdən istifadə edən müəssisələrin işləməsi, nüvə qurğularında qəzalar və radioaktiv tullanıcların emalı və basdırılması ilə məşğul olan təşkilatların fəaliyyəti ilə bağlıdır.

5. Bioloji təhlükəli maddələrin tullanması (və ya tullanma təhlükəsi olan) ilə nəticələnən qəzalar. Bioloji təhlükəli maddələr kiçik miqdarda insan və heyvan orqanizmına düşərkən kütləvi infeksiyon xəstəliklər töredə biləcək maddələrdir. BTM-yə xüsusi təhlükəli infeksiyon xəstəliklər olan vaba, taun, tabii çiçək, qara yara və s. törediciləri olan mikrob və bakteriyalar addır.

6. Binaların qəflətən uçması. Bu tipli qəzalar adətən kənar faktorlarla, məsələn, insanların, texnikanın bir yerde camlaşması, fəal işlə bağlıdır. Bir çox hallarda bina və tikililərin uçması, çökmə, qrantlarda tikinti qaydalarına riyat edilməməsi, tikilən obyektlərin özüllərinin mühəndis – geoloji tədqiqatndakı qüsurlar, eləcə də bina, konstruksiyalırm və müəyyən detalaların lazımı əsaslandırılmaması nəticəsində baş verir [10].

Bəzi ölkələrin hüquqi sistemində fövqəladə halların təsnifatı

Obyekt miqyaslı fövqəladə halların təsir dairəsi sənaye obyektlərində, binalarda və ya qurğu hüdudunda məhdudlaşır. Misal üçün, Tacikistan Respublikası qanunvericiliyinə görə lokal fövqəladə hal 10 nəfərin xəsarət alındığı, 100 nəfərin həyat fəaliyyətinin pozulduğu, maddi ziyanın isə əmək haqqının 1000 misli qədər olduğu bir haldır [7].

Yerli fövqəladə hadisələr yaşayış məntəqəsi, ayrıca bir şəhər, kənd təsərrüfatı obyektləri hüdudunda baş verir. Burada da beynəlxalq hüquqi təsbitemə təcrübəsindən misal götirmək istərdik. Rusiya qanunvericiliyinə görə yerli fövqəladə hallar olaraq səciyyələndirilən hallarda xəsarət alanların sayı 10-50 nəfər arası olmalıdır. Həyat fəaliyyətinin pozulanların sayı 100-500 nəfər arasında olmalıdır. Maddi ziyanın məbləği isə minimum əmək haqqının 1000-5000 misli arasında olmalıdır [6].

Regional fövqəladə hallar şəhər, şəhərtrafi ərazi, bir neçə sənaye və kənd təsərrüfatı rayonunun hüdudları daxilində baş verir. Regional fövqəladə halların təsnifatı ilə bağlı beynəlxalq təcrübədən verəcəyimiz misal isə Belarus Respublikasının qanunvericiliyinə aiddir. Burada xəsarət alanların sayı 50-500 nəfər arasında göstərilir. Həyat fəaliyyətinin pozulması məsələsinə miqdardı isə 300-500 nəfər arasında müəyyən edilir [5].

Milli fövqəladə hallar müəyyən bir respublika ərazisinin xeyli hissəsində tükəyan edir. Bunu da beynəlxalq təcürbədə miqyasları ilə bağlı olaraq qanunlar qəbul edilmişdir.

Bu qanunlarda milli fövqəladə halın de ölçüləri və məyarları göstərilmişdir. Qlobal fövqəladə hallara isə eyni regiona aid bir neçə respublika ərazisinə yayılan və öz təsirini göstərən fövqəladə hallar aid edilir.

Beynəlxalq təcrübə ilə yanaşı Azərbaycan Respublikası qanunları da fövqəladə halların təsnifatı ilə bağlı məsələləri əhatə etməkdədir. Azərbaycan Respublikası ərazisində fövqəladə halların qarşısının alınması və eləcə də onların nəticələrinin aradan qaldırılması ilə məşəl olan icra orqanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi idir.

Milli və beynəlxalq təcrübədən başqa bir sıra alımların qruplaşdırılmalarında terrorizmdən qaynaqlanan fövqəladə hall ayrıca verilmişdir. Bunlardan başqa təsnifat sistemlərində silahlı

və ya hərbi mənşəli fövqəladə hallar da təsnifatda daxil edilmişdir.

Elə fövqəladə hallar vardır ki, onlar adı qırğın silahlarından qaynaqlanırlar. Bu kateqoriyaya aşağıdakılardaxildir:

Adı qırğın vasitələri. İlk önce "adi qırğın vasitəsi" terminin nisbi olmasını qeyd etmək lazımdır. Belə ki, silahları tətbiq edərkən əhalidən arasında kütłəvi qırğınlardan baş verməsi mümkündür. Buna XX əsrin müharibə və silahlı toqquşmaları bariz nümunədir. Son illərdə adı silahların sayının və keyfiyyətinin yüksəlməsi hesabına inkişaf etmiş ölkələrin döyüş potensialının kəskin artması qeyd olunmalıdır. Kifayət qədər kütłəvi qırğın silahları ehtiyatını artırın böyük dövlətlər fikirlərinə adı silahların istehsalına yönəltmişlər. Bu silahlardan da hədəf alma keyfiyyəti və döyüş effektlliliyinin artmasının kəskin inkişaf nazərə çarpar. Elmi-texnik inkişaf artması hərbi sahədə, hərbi qüvvələrin kompüterləşməsində öz əksini tapır. Artıq "kompüter-texnotron mühərbi" termini geniş yayılmağa başlamışdır. Yeni fiziki prinsiplər əsasında silahların hazırlanması üzrə intensiv işlər görülür. Son hərbi əməliyyatlardan aydın oldu ki, qərb ölkələrinin ordusunda daha çox adı qırğın vasitələrinin bir növü olan dəqiq silahlardan istifadəyə önəm verilməsi konsepsiya əsas rol oynayır, əsasən də geniş miqyaslı əməliyyatlar həyata keçirmədən uzaq məsafədə idarə olunmaqla hücumlar həyata keçirilirdi. Adı qırğın vasitələrini aşağıdakı kimi qruplara da təsnif etmək mümkündür:

1. Qəlpəli silahlar;
2. Fuqas döyüş sursatları;
3. Kumulyativ döyüş sursatları;
4. Beton dağından bombalar;
5. Yandırıcı silhalar;
6. Hacmli partlayış döyüş sursatları;
7. Dəqiq silahlar.

Bundan başqa fövqəladə hallar kütłəvi qırğın silahlarının tətbiq edilməsi nəticəsində də yaranır bilər. Düşmən tərəfindən tətbiq edilən kütłəvi qırğın vasitələrindən obyektlərin müdafiəsi və nəticələrin aradan qaldırılması üzrə tədbirləri təşkil etmək və həyata keçirmək üçün nüvə, kimyəvi, bakterioloji (bioloji) silahları və digər vasitələrin təsir principini bilmək lazımdır. Düşmənin tətbiq etdiyi kütłəvi qırğın vasitələrinin növündən asılı olaraq nüvə, kimyəvi, bakterioloji (bioloji) zərbə ocağı və radioaktiv, kimyəvi, bakterioloji (bioloji) yolu xamı və ya hərbi mənşəli fövqəladə hallar da təsnifatda daxil edilmişdir.

zonasını yaranır bilər. Adı qırğın vasitələri tətbiq olunması zamanı belə zərbə ocağı əmələ gələ bilər. İki və daha çox kütłəvi qırğın vasitələrinin tətbiqi zamanı ikili kombinə edilmiş zərbə ocağı yaranır. Nüvə silahı, məlum olan digər kütłəvi qırğın silahlarına görə güclü zədəleyici xassəyə malikdir. Nüvə silahından, müxtəlif növ reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur. Nüvə silahının partlayış gücü trolil ekvivalenti ilə xarakterizə edilir. Trolil ekvivalenti - partlayış enerjisini bu nüvə sursatının partlaması nəticəsində alınan enerjiyə bərabər adı partladıcı maddənin (trolil) tonla miqdərimə deyilir. Müxtəlif nüvə sursatlarının gücü bir neçə milyon tona (meqatonə) əsasən olur. Nüvə partlayışı həm zədəleyici təsirinin gücünə, həm də müxtəlif amillərin zərərlə təsirinə görə adı döyüş sursatlarından fərqlənir. Nüvə silah ilk dəfə 1945-ci ilin avqustunda ABŞ-in silahlı qüvvələri tərəfindən Yaponiyanın Xiroshima və Naqasaki şəhərlərinə qarşı istifadə olunmuşdur. Nüvə silahını hədəfa çatdırmaq üçün müxtəlif növlü rakətlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Nüvə silahının tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə sursatları kosmosda, havada, yerin üstündə, yerin altında və suyun üstündə, suyun altında partladıla bilər. Nüvə partlayışı nəticəsində beş cür zərərlə təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədəleyici amilləri deyilir. Bunlar aşağıdakılardır: - Zərbə dalğası, işıq şüalanması, nüfuzedici radasiya, yerin radioaktiv zəhərlənməsi və elektromaqnit impulsu. Nüvə partlayışı enerjisi təqribən 50%-i zərbə dalğasının, 35%-i işıq şüalanmasının, 4%-i nüfuzedici radasiyının yaranmasına, 10%-i yerin radioaktiv zəhərlənməsinə və 1%-i isə elektromaqnit impulsunun yaranmasına sərf olunur [11].

Bələliklə, biz misallar üzərində fövqəladə halların müəyyən təsnifatları ilə tanış olduk. Məlum oldu ki, fövqəladə hallar miqyasına və şəklinə görə təsnif edilirlər. Burada konkret olaraq bir sira dövlətlərin hüquqi təsbitlərindən misal verdik. Son olaraq belə hesab edirik ki, fövqəladə halların təsnifatının aparılması zamanı beynəlxalq səviyyədə birgə fəaliyyətlərin qurulması zəruriidir. Bu ilk növbədə təsnifatlar arasında olan fərqləri aradan qaldıracaqdır və fövqəladə halların təsnifatının unifikasiya edilməsinə gətirib çıxardacaqdır. Unifikasiya

edilmiş beynəlxalq qaydalar və normalar beynəlxalq müstəvidə fövqəladə halların aradan qaldırılması istiqamətində görülən işlərin keyfiyyət və kəmiyyətinə təsir edəcəkdir.

Azərbaycan Respublikası ərazisində fövqəladə halların qarşısının alınması ilə bağlı dövlət sistemi

Fövqəladə hallarda əhalinin təhlükəsizliyini təmin etmək, maddi zərəri azaltmaq və belə halların nəticələrinin aradan qaldırılması işlərin təşkili məqsədilə Azərbaycan Respublikası Nazirler Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə "Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi" yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir. Bu sistem ərazi üzrə respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini; təsərrüfat sahələrini üzrə isə bütün nazirlikləri, dövlət komitələrini, baş idarələri və hər cür iqtişadiyyat obyektlərini əhatə edir. Lakin bundan 13 il sonra, 16 dekabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin təşkilini və həyata keçirilməsini təmin etmək məqsədi ilə Fövqəladə Hallar Nazirliyi yaradıldı.

Təsnifat məsələləri ilə bağlı tövsiyələr

Bir de bizim irəli sürəcəyimiz bir təsnifat növü vardır ki, onu siyasi elm nöqtəyi-nəzərindən uyğun görürük:

1. Ölkə səviyyəsində ictimai sabitliyi poza biləcək fəsadlara malik olan fövqəladə hadisələr;
2. Regional sabitliyi poza biləcək fəsadlara malik olan və dövlət qurumlarının gücü ilə nəticələrinin aradan qaldırılması mümkün olan fövqəladə hadisələr;
3. Fəsadların aradan qaldırılması üçün ictimai səfərbəriyin və kütłəvi mənəvi-psixoloji hazırlığın yüksək səviyyədə olmasını tələb edən fövqəladə hadisələr;

4. Cəmiyyətin bir qrup insanının (din, milli mənsubiyət, yerli mənşə, siyasi mənsubiyət) həyatının gedişinə konkret olaraq təsir edə bilən, lakin cəmiyyətin digər üzvlərinin həyatında birbaşa hiss edilməyən fəvqələdə hadisələr;

5. Lokal, regional, yerli, milli mənşəli olub beynəlxalq laqeydlilik nəticəsində və ya beynəlxalq adekvat reaksiyasının eksikliyi nəticəsində global fasadlar verə biləcək fəvqələdə hadisələr.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

1. Fövqələdə hallar, onların fazaları, təsnifi və xüsusiyyətləri.
<http://www.fhn.gov.az/?aze/menu/29/6>

2. Галенпольский Ф. С. Вопросы правового регулирования ограничения прав и свобод человека в условиях чрезвычайного положения (на примере ФРГ) // Московский журнал международного права. – 1998. – № 4. – с. 23-30., с. 26.

3. Лисаускайте В. Международное право чрезвычайных ситуаций как новая отрасль международного права. // Вестник Томского государственного университета Выпуск № 362 / 2012. сс. 133-137., с. 133.

4. Маstryukov B. S. Безопасность в чрезвычайных ситуациях: Учебник для студ. высш. учеб. заведений. – М.: Издательский центр «Академия», 2003., 336 с., с.15,

5. О защите населения и территории от чрезвычайных ситуаций природного и тех-

ногенного характера. Закон Республики Беларусь 5 мая 1998 г. N 141-3;

6. Положение о классификации чрезвычайных ситуаций природного и техногенного характера (утв. постановлением Правительства Российской Федерации от 13 сентября 1996 г. N 1094);
<http://base.garant.ru/2107712/#friends>

7. Правительство Республики Таджикистан. Постановление о классификации чрезвычайных ситуаций. от 1 августа 2006 года № 367;
http://www.khf.tj/Uploads/doc/law_6.pdf

8. Федеральный закон № 68-РФ от 21.12.1994 года «О защите населения и территории от чрезвычайных ситуаций природного и техногенного характера»,
http://www.consultant.ru/document/cons_doc_LAW_5295/

9. Хессе К. Основы конституционного права ФРГ. – Москва, 1981. – с.368., с. 340.
http://mchsh.gov.by/_modules/_cfles/files/Zareg_istrirovano_v_Natsionalnom_reestre_pravovih_aktov_100.pdf

10. Mladjan D. C. Classification of emergency situations, p. 274-290.,
<file:///C:/Users/user/Downloads/Classification%20of%20emergency%20situations.pdf>

11. http://unec.edu.az/application/uploads/2015/07/dMovzu-3-Adi-v_-k__tl__vi-q__r____n-vasit_l__ri.pdf

SUMMARY

Akif Marifli

International and national approach to comprehensive definition and classification of emergency situations concept

Key words: emergency situations, terror, classification, anthropogenic, mechanism

This article studies the viewpoints on comprehensive definition and classification of emergency situations concept. Herein, legislative definition of emergency situations concept and also it's contemplation in international law have been examined. It also mentions scientific and academic modelling concerning emergency cases. The risk, likelihood and frequency of emergency situations have been covered by this article as well. Along with international examples based on legislations of number of countries, classification of national legal systems has also been referred to. Methodology used in this text is counter replacement of descriptive and investigative approach. First of all,

informative background is formed for emergency situations concept. It is also referred that description of this concept requires completeness and integrity of components which it is made of. During the research, it has been determined that there are various forms of explanation to this definition in literature. However, taking into account the compatibility of notions, the article concentrates more on practically applicable points. Examples of different country practices are considered to be the expression of will to set up a foundation for further comparative development of national legislation. The issue of creating the coordination mechanism occupies an important space among crucial scientific ideas herein. Thus, efficiency of activities over prevention of emergency situations and also elimination of its consequences depend on proper organization of coordination.

РЕЗЮМЕ

Akif Marifli

Подробное изложение понятия чрезвычайных ситуаций и международный и национальный подходы к их классификации

Ключевые слова: чрезвычайные ситуации, террор, классификация, техногенный, механизм

В данной статье исследуются понятие "чрезвычайные ситуации" и различные подходы к их классификации. В ней изучаются юридическое обоснование, а также международное юридическое истолкование данного понятия, затрагиваются основы научно-академического моделирования в связи с чрезвычайными ситуациями. В спектр исследований данной статьи также входят риск, вероятность и частотность их возникновения. Наряду с примерами на основе законодательств ряда стран в статье приведены данные из национальной нормативно-правовой системы. Методология, примененная в статье, заключается во взаимозамещении двух подходов-теоретического (описательного) и практического (наглядного). Первым делом формируется информативная база о чрезвычайных ситуациях. Здесь же отмечается необходимость полного и подробного описания компонентов, создающих эти ситуации.

В ходе исследования было выявлено, что в литературе встречается иное объяснение этих процессов. При этом, в данной статье, посредством выведения на передний план существенных сходств, представлены наиболее применимые на практике методы. Примеры из практики различных стран на самом деле являются проявлением желания подготовить почву для сравнительного развития национального законодательства в будущем. Вопрос учреждения координации механизмов занимает особое место среди научных идей статьи, так как эффективная деятельность по предотвращению чрезвычайных ситуаций, а также устранению их последствий напрямую связана с правильной организацией координации.